

**O**nun söhbətindən doymaq olmur. Birinci dəfə görüşməyimizə, ortaq mövzumuzun olmasına baxmayaraq, ele hesab edirsən ki, sanki illərdir onu tanıyırsan. Övladlarından danışanda isə, gözlərinə xüsusi bir parıltı gəlir. Hiss edirsən ki, qəlbində onlara qarşı böyük sevgi, hətta mən deyərdim ki, aşırı dərəcədə sevgi hissi var.

Bələliklə, "Mənim balam" rubrikamızın qonağı "Unibank"ın İctimaiyyətə əlaqələr və media şöbəsinin müdürü Sülhiyyə Şirinovadır. Sülhiyyə xanım iki qız övladı yetişdirir. Böyük qızı Ləmanın 15, kiçik qızı Fidanın isə 10 yaşı var.

- Sülhiyyə xanım, ana olduqdan sonra həyatınızda nələr dəyişdi?

- Analıq hissi insanı daha həssas olmağa vadar edir. Ana olduqdan sonra sanki daha xeyixah olursan, xırda bir məsələyə fərqli reaksiya verməye başlaysırsan. Mənə görə, bu hiss insanlığın yeni mərhəlesi, xarakterin yenidən formalasmasıdır. Analıq hissi digər bütün sevgilərin en mükəmməlidir, təmənnasızdır və tükənməyənidir.

- Hansı qızınız sizə daha çox bənzəyir və o övladınızda özünüzdən, uşaqlığınızdan, gəncliyinizdən bir parça görürsünüz mü?

- Onların her birində öz uşaqlığımı görürəm. Misal üçün, özgoven, problemlərə yanaşma tərəfim böyük qızım Ləmanada özünü bürüzə verib. Mərhəmət, sevgi tərəfim kiçik qızım Fidanda özünü tapıb. Balaca qızım daha çox mərhəmətlidir. Bəzən onun bu mərhəməti məni qorxudur ki, nə zamansa başqa-

formalaşır - buna da müdaxilə edə bilmərik. Düzdür, insa-nın formalaşması üçün cəmiyyətin müəyyən təsiri olur, amma yənə də ailədən çox şey asılıdır. İnsanlığın göstəri-cisi olan esas baza ki var, bu xüsusiyyət valideyindən və gəndən gelir.

- Övladlarınızın gündəlik münasibətdə olduğu dost çevrəsinə, mühitinə nəzarət edə bilirsinizmi?

- Görünən, bilinən formada nəzarət etmirəm, amma müşahide edirəm. Fidan hələ ki, balacadır. Bilirəm ki, məktəbdə hamı tərəfindən sevilir. Ləmanın yeniyetmə yaş dövründür, bu dövr əsas diqqət verilməli dövrdür. Ancaq mən ona çox güvənlərim. Həc zaman onun telefonuna, dostları ilə yazışmalarına baxmamışam. Ümumiyyətə bizi-zim evdə heç kim onun telefonunu yoxlamır. Çünkü o da-nışlığı insanları, rəfiqələrini, onlara olan münasibətləri bizi-zim bölüşür. Ləman haqqında hər şeyi bilirəm, məlumatlıyım. Bütün búnları o özü mənə danışır. Hər ikisinin ağıllına, əxlaqına etibar edirəm. Uşaqlar üçün valideynin ona güvəndiyini bilmək çox vacibdir. Onlar ikisi de bilir ki, ata-anənələrə güvenir və bu güveni sarsıtməq olmaz. Ləman-dan hansısa bir sualtı bir az inamsız sorusandır, bu onun xətrinə dəyir. Sual dolu baxışları ilə "sən mənə güvənmirsən?" demek isteyir. Qızılarım məndən heç nə gizlətmədikləri üçün içimdə heç bir şübhə yaranır.

- Bəzən deyirlər ki, anaya daha çox qız övladı yanır və valideynlərin qayğısına oğuldan çox qız övladı qalır. Siz bu fikirlə razısanızmı?

- Heç kim valideyninin borcunu qaytarı bilməz. Anam məni yetişdirib, mən də öz övladımı yetişdirirəm. Təbietin qanunu budur. Yəqin ki, bu, cəmiyyətdə sübut olunub ki, bir deyimə



tuta girməyin. Əsas odur sevdiniz bir işiniz olsun. Məsələn, qızılarımın ikisinin də bir peşəyə marağı olsayıdı, mən onları məmənuniyyətə destekləyirdim. Fidanın içinde böyük türkülüy rəhu var. Deyir ki, Türkiyəyə gedəcəm, əsger olacaq, snayperçi olacaq. Aykido ilə məşğıl olur, kəmərləri var. Amma hələ bir istiqamət seçməyib. Fərqli bir ruha malikdir. Mən ondan böyüyəndə sahibsiz heyvanlar üçün bir məkan yaradıb, onlara qulluq edəcəyini də gözləyirəm. Bir az xəyalperəstdir, mühafizəkaridir. Ancaq Ləmanın konkret hədəfləri var, o, realistdir. Xarıcdə oxumağı arzulayır. Bir az feminist ruhluudur. Deyir ki, qadın azınlıqlıdır, güclü olmalıdır. Saatlarla oturub, onların fikirlərinə, gelecek arzularına qulaq asıram və bu mənə zövq verir. Həc zaman düşünməmişəm ki, mənim övladım mütləq filan peşənin sahibi olmalıdır. Hər zaman istəmişəm ki, onlar öz sevdikləri peşə ilə məşğıl olsunlar. Çünkü insan sevdili peşə ilə məşğıl olunda xoşbəxt olur. Mən bilirəm ki, bu gün Ləmana desəm ki, ixtisasa sahib olmağını istəyirəm, o, oxuyar, qəbul olar. Amma bu onun ürəyincə olmaz. Ona görə müdaxilə etmərəm heç vaxt. "Qız uşağı filan peşəni seçməlidir" - fikrini qəbul etmirəm. Mənim yanaşmamda "qız uşağı" anlayışı yoxdur, in-san van.

- Sülhiyyə xanım yaxşı övlad olmayı bacarıb, yoxsa ana olmayı?

- Mən pis övlad olmamışam. Yaxşı oxuduğuma görə atam məni dərs keçdiyi yuxarı siniflərə aparıb löhvedə misal həlli etdirəndə, onun mənimlə nece fəxr etdiyini hiss etmişəm. Jurnalist kimi imzam qızəzetdə çıxanda, televiziyada adım gedəndə, anamın mənimlə nece qürurlandığını görmüşəm. Ağlılı, söz-baxan, dərs oxuyan uşaq olmuşam. Təbii ki, valideynlərin borcunu qaytarmaq mümkün deyil. Ana olaraq, uşaqlarına daha yaxşı şərait yaratmaq, daha çox vaxt ayırmış istəyordim. Çalışırıam ki, mümkün olanı edim. Özümü dənizə yaxşı övlad kimi dəyərləndirirəm, nəinki ana kimi. Çünkü ana kimi övladlarım üçün dənizə çox şey etmək istərdim. Bu gün əksər analar özündən razı deyil. Çünkü hər bir ana istəyir ki, övladına dənizə gələnəsə etsin.

- Bəzən qadınlar uşaqlığında mərhum olduğunu qayğını övladlarına tətbiq etməyə çalışırlar. Sizdə neçə, olubmu ki, uşaqlıqda ürəyinizdə nakam qalan hansısa istəyi övladlarınızla tamamlayasınız?

- Atam itirəndə mənim 14, kiçik qardaşımın 5 yaşı vardi. Anam 35 yaşında 5 uşaqla tək qalıb. 5 uşaqla ailəni dolandırmaq, üstəlik, bu uşaqların qayğılarının içərisində bizimlə xüsusi məşğıl olmağa imkanı yox idi. Birinci sinfə qəder məni ana nənəməgil saxlayıb. Nənə, baba, dayı, xala - hər kəs mənim nənəməgil saxçıdır. Bir xatire danişəm. Toyuq bişəndə, təbii ki, ən çox eti mənim boşqabımı qoyurdular. Amma bir qayda da var idi ki mütələf nənə, baba, xala, dayı - hərə öz yeməyindən bir yaxşı tikəni seçib mənim qarşımı qoyurdu. Məktəbə gedəndə, öz evimizə gəldim. Bu qəder sevginin içinde böyüyən uşaq - gəlmışəm evimizə ki məndən başqa balaca-balaca 4 uşaq var evde və təbii ki, bu qəder uşaqın içində kimdir mənə xüsusi qayğı, sevgi göstərən? Öz ailəmə alışmaq prosesim bir az çətin keçdi. 10-cu sinifde oxuyanda yəyda ana nənəməgilə getmişəm. Yenə toyuq bişib və ən çox mənim boşqabımı yığılib. Adatım üzrə gözləyirəm ki, yenə hərə öz tikəsini mənimlə paylaşacaq, amma təbii, bu, baş vermir. Mənim gözlərim doldu. Təsəvvür edirsin, 15-16 yaşlı qız nəyə görə pis olub. Sevginin yaradıldığı alışqanlıq idı bu. Anamın təkbaşına 5 uşaqla eyni sevgini verməsi, həm ata, həm ana olması, təbii ki, çətin idi. Mən o zamanlar qarşımı məqsəd qoymuşdım ki, bir gün ana olsam, uşaqlarımı çox sevəcəm və bu sevgini açıq şəkildə bildircəm.

- İndi qızırlarına o sevgini vera bilirsinizmi?

- Qızımız balaca olunda anam mənə kömək etməyə gəlmışdi. Qızımı qucağıma alıb onu ezişləmeye başladı. Anam deyirdi ki, mənim yanımda övladını niyə belə ezişləyirsin? Deyirdim ki, sən mənə uşaqlığında o sevgini verməmisen deyə içimdə boşluq qalıb. Öna görə hər zaman düşünürdüm ki, övladıma dənizə çox sevgi verəcəm. Men bu gün də qızırları ezişləyirəm. Qızırları sevgi ilə böyütmüşəm. Düşünürəm ki, bu doymuşluq onlarda var. Sevgisiz böyüyən uşaqlarda sonradan travma yaranır, yanlış seçim edirlər. Kimsə onlara xəş söz deyəndə, elə bilişlər ki, həyatındakı sevgi boşluğun o dolduracaq və uğursuz seçim etməyə məcbur olurlar. Böyük qızım uşaq yaşlarında nənəsilin yanında böyüdü. 3 il yanımıda olmadı. Hərədən buna görə özümü günahlandıram.

- Əvvəller nənələrimiz gelin köçürəndə, "Qızıldan taxtın olunca, qızıldan bəxtin olsun" - deyərmişər. Sülhiyyə xanım bu sözləri qızları üçün deyərmi?

- Əslində, bəxtin olması çox yaxşı bir şeydir. Bizim dilimizdə "xoşbəxt ol" sözü var. Yeni, bəxtin xoş və gözəl olsun. Bəzən bəxt deyəndə, qızırların yalnız ailə həyatını nəzərdə tuturlar. Bəxt hər mənada - işdə, çevrədə, yaşadığın mühitdə olmalıdır. Tek ailə qurmaq anlamında deyil.



çevrilib. Həm de qadın kişiye nisbətən daha həssasdır. Öz sevgisini, qayığını göstərə bilir. Bu deyim ondan da qaynaqlana biler.

- Qızırlarınızla nə qəder zaman keçirə bilirsiniz?

- Əslində mən çox arzulayırdım, ele bir işim olsun ki, qızırlımla dənizə çox zaman keçirə bilim. Valideynlərimiz itirəndən sonra fərqinə vardıq ki, əslində onlara dənizə çox zaman keçirmişəm. Ancaq onlara çox ehtiyacımız var idi və biz bu zamanı gözel dəyərləndirə bilərdik. Men də istəyirəm ki, qızırlarım dənizə çox zaman keçirir, amma işlərləmələrə əlaqədar alımnır. Yalnız axşam işdən sonra və həftə sonları onlara zaman keçirə bilirəm. Açığlı, bu mövzuda özündən naraziyam.

- Mütəsəhəbədən əvvəl səhərbətimizdə atanızı 14 yaşınızda itirdiyinizni dediniz. Atasızlığı ömrünüzün hansı dönmələrde hiss etdiniz?

- Atam itirəndən dənizə çox zaman keçirməmişəm. Anam iki il olar dünyasını dəyişib. Belə anam mənə dünyani dərk etdiyənən sonra, müəyyən bir yaşa çatdığını zaman və ağır xəstə olduğunu üçün 2 il bizi onu itirəcəyimizə hazırladı deyə, itkisini çox ağırlı keçirmədi. Atamın itkisi ilə müqayisədə dənizə çox ağırlı qəbullandırmam anamın yoxluğunu. Yeniyetmələm dövrümüzə, gənclik illərində, ailə quranda, hər zaman ən çətin anlarında atamın yanımıda olmasına istəmədim. Düşünürəm ki, atam olsayıdı, həyatım fərqli olardı. Bu ehtiyacı hər zaman hiss etmişəm.

- İki ildir ki, ananızı itirmisiniz. Necə hesab edirsiniz bəcən ana olurum?

- Həc kim valideynin yerini vermir, onları evezləmir. Ancaq mən valideynlərimin qoxusunu qardaş-bacılarımından almışam. Bəzən bacıların evinə yığışırıq, hamımız bir-birimizi orda təpər. Doğmaların verdiləri aura, ailə ortamı bir başqadır. Hər ne qəder yaxşı, gözel, hər zamanında olan mərd dostların olسا da, ailədə tapdığın o ruhu, istiliyi heç nə əvəz edə bilmir.

- Qızırlarınızın hansı peşəyə sahib olmalarını arzu edirsiniz? Onların ixtisas seçimini mədaxilə edəcəksinizmi?

- Əsla. Sadəcə, həmişə deyirəm ki oxuyun, özünüüzü inkişaf etdirin. Nə qəder ata-ananız sizə destekdir, gələcəyiniz üçün indidən çalışın. Bir də deyirəm ki, ali təhsil xatirinə insti-

## "Sevgidə, qayğıda anayam, davranışında dost"

Sülhiyyə Şirinova: Analıq hissi digər bütün sevgilərin ən mükemmel, təmənnasızı və tükənməyənidir

### Xəyalə RƏİS

lara kömək etmək məqsədi ilə özündən keçə bilər. O dərəcədə mərhəmətlidir. Heyvanları çox sevir. İmkən versəm, küçədəki bütün sahibsiz heyvanları gətirib eviməni saxlayar. Sevgi doludu. Böyük qızım Ləman isə daha realistdir, ağıllıdır, əsil zəmanətə uşağıdır, problemlərə dərəcədə soyuqqanlıq yanaşır, qərarları hissələri ilə deyil, mənətiqələr verir. Bəzən mənim qərarlarımda səhv də tutur.

- Danışdırımdan qızırlarınızla dost münasibətində olduğunu hiss edirik. Bu münasibət ana-övlad münasibətlərinə xələd getirmirmi?

- Sevgidə, qayğıda anayam, davranışında dostam. Hər adımda onlara çox güvəndiyimi çatdırıram. Təbii ki danlamalar da olur. Amma çalışırıq qururlarına toxunmayım. Uşaq kimi deyil, şəxsiyyət kimi baxıram onlara. Xüsusan onlara bağlı qərarlıarda öz fikirlərinə öyrənirəm. Onların xəbərlərini olmadan o qərarı verir. Ləman 16 yaşlı olacaq. İstənilən mövzudə onunla rahat şəkildə səhərbət edir. Hər şeyi mənimlə paylaşı. Fidan hələ balacadır deyə, ciddi mövzuları müzakirə etmirdi. Oxşar cəhətlər çox olsa da, xarakterləri fərqlidir və çalışırıq, davranışlarında bunu nəzərə almır. Qızırlarım öz şəxsiyyətlərinə hörmətən yaşaması və etrafından da bunu gözləməsi xoşuma gelir. Bu məni çox sevindirir. Biliyim ki, sabah da kiminləse ailə quranda, narsist kişinin qurbəni olmayacaqlar. Onların özərinə saygılı olmaları mənim xoşuma gelir.

- Bəs valideynlərinizin tərbiye metodikası, sizə yanaşma tarzı necə idi?

- Biz ailədə 5 uşaq olmuşuq. O dövrün valideyn-övlad münasibəti ferqli idi. Uşaqlardan döyüldən de olurdu, danlanan da. Amma bunu normal qəbul edirdik. Atam mənim müəllimim idi. Bir dəfə uşaqların ekseriyəti dərəcədə hazırlanmışdı və ləhviyyədə misal həlli edəndə, mən də nəsə səhv etdim və bütün sinifin qarşısında bir şillə vurdum mənə. Düzdür, bu mənim ilk şilləm olub, ağıldı. Amma mənde hansısa bir travma kimi qalmadı və ele həmin gün unutдум getdi. O dövrün tərbiye metodunda valideynin uşağı hərdən vurması, danlanması az qala normal sayılırdı. Amma mən bu gün bele bir cəzəni övladıma edə bilmərəm və etmərəm de, çünkü dövr başqaşadır, çox ağır bir nəticəyə səbəb ola bilərəm. Bəzən dövrümüzədə valideyn sevgisi bir az sərt idi. Bu gün isə övladımda nəsə yarımçıraq olmasın deyə, özgəveni formalasın deyə, sevgini tam və açıq şəkildə bürüzə vermelisən. Mən sevgini bildirməyin tərəfdarıyım və bunu da etməyə çalışırıq. Övladı hansısa si-naqdan çıxmış tərbiye metodunu tətbiq etməklə tərbiye etməyin tərəfdarı deyiləm. Bəzən şeylər gəndən gelir. Mən də, həyatımda sakit insanların, qızırlarım da sakit xarakterlidirlər. Aqressiv, davakar insanları xoşlamırlar. Bəzən xasiyyətləri valideynlərimizden nümunə olaraq götürürük. Mən övladıma hansısa əməlin pis olduğunu deyib özüm onu etsəm, övladım təbii ki, mənim əməlimi edəcək, dediyimi deyil. Bəzən xasiyyətlər də, davranışları da ətrafına, olduğunu cəmiyyətə esasən